

"Oxu, tar, oxu tar!
Səsindən ən lətif şeirlər
dinləyim.

Oxu, tar, bir kadar!
Nəgməni su kimi alışan
ruhumla çıleyim.

Oxu, tar!
Səni kim unutar?
Ey geniş kütlənin acısı, şərbəti

Alovlu sənəti".

Mən dünyaya göz açıb sənin
ecazkar səsini dinlədim. Və
sevdim səni... Ruhumla,
canımla...

Və bir də bu sevginin
rəqəmlərə, illərə siğmayan ulu
yaşını belirlədim. Nədənmis bu
ulu sevginin sehri-sirri?

Ruhumun yaddaşı, genimin ilkin
kodu hələ min iller öncə özünə
hopdurubmuş bu sıcaq duygunu,
tükənməz sevgini sən demə!

Səndəki qeyri-adi havacatın
sehrinə düşüb qədim-qədim

Vətənin, dərdi, nisgili
əskilməyen, zaman-zaman
fəlakətlərə üzəcə olan qoşqoça
yurdun mədəniyyət xəritəsində
gəzişdirm. Tale payındañ
yeterincə ağrı və dərd yükünü
tutmuş ocağımin, həm də qurur
məqamına yaxınlaşdım. Babək
qlıncıyla Nəsimi fəlsəfəsinin
vəhdət siminə toxundu
barmaqlarım.

"Onlar tarix yazmayıb, tarixi
yaradıblar" mîrasının
qəhrəmanlarının düşmən üstüne
səyirdikləri atın kişnərtisini də
eşitdim, Vətənin gözləlik
duygusunu qəlbində qəlibləyib,

ürəyinin oduyla ağ kətana
köçürən Səttar barmaqlarının
hərəretini də duydum.
Böyük Qala küçəsində tarzən
Bəylərin daşlarda əks olunan
baxışlarına tuş gəldim. 19-cü
yüzillikdə Qarabağda və
Abşeronada səni diz üstündən
sinəyə qaldıran Mirzə Sadiq
Əsədoğlunu, bir də Mirzə Fərəc
Rzayevi andim. Qurban Pirimov,
Əhsən Dadaşov, Hacı
Məmmədov, Bəhrəm Mansurov,
Baba Salahov... və bir də nakam
Müşfiqin Vətən sevgisi ilə

dağıtmak cəhdindən doğan
vəhşiliyin bəxş etdiyi dərd -
sənin od tutub yanın, kədərdən
alışan sarı simində təzahür etdi.
Qəlbəri cırmaqlayan, bütövlük
hissimizin boğazına sarınan
sərhəd telleri, milli mentalitetə
səlib yürüşü, al-qana bürünmiş
qəronfilin şəhid nəğməsi,
bütövlükda Vətən dərdi Sənin
mizrablarının dərd yükünü bir az
da ağırlaşdırıldı. Düşmən
tapdağında doğma yiye
təşəsindən cedar-cadar olmuş
yurd torpağının qəriblik

Həfiz İmam Nəzərli

Oxu, tar!

**Ramiz Quliyevin ifasında tar dinlərkən düşündüklerim
(Tarzənin 60 illiyinə)**

doluxsunmuş gözləri...
... Bəlkə də elə bundadı sənin
ecazkarlığı.

Sən bu xalqın qan yaddaşının
sevinc və nala tarənnümçüsü,
sən bu millətin genefondunun
səs effektisən.
... Bə bəlkə də sən Vətənə
sinonimsən!!!

Millətin Araz dərdi, imperiya
yürüyü, deportasiya fəlakəti, 20
Yanvar qırğını - Milli Monoliti

melodiyası sənin çalğı ruhunu
öz ağuşuna aldı... Və Sən Vətən
dərdlərini oxudun.

"Çoxları üzünə durdular,
Könlünü qırdılar,
Nə deyim o yekəbaşlara?!
Çaldılar ruhunu daşlara!
Üstündən bir qara yel kimi
əsdilər,
Səsini kəsdilər.

Daşlandı çəkənlər nazını,
Böyləcə qırdılar aşığın sazını!"



Sən klassika ilə çağdaş
modernizmin körpüsüən. Sən
üçlüyün tərkibində olduğun
qədər, eynilə simfonik
orkestrin sırasında da
ecazkarlığınla seçilirsən!

Fikirlər haçalanır, duygular
pərvazlanır, könüllər ehtizaza
gəlir Səni dinləyəndə.
Düşüncələrin fəlsəfi çalarına baş
vururam. Tarixin ərp bağlamış
laylarından müasir modelə
qədərki tezadlar palitrasında
Zaman yolunun himnnini, ixtiyar
dünyanın xatirələr və realılıqlarla
dolu kitabının audioversiyasını
sənin güşələrində eşitdim.
Həmşəcavan Müşfiqin Dilbər
həsrətini Səndə dindələdim.

Oxu, tar!
Xəyanət qılıncından yara almış
ulu xalqının varlığı naminə!

Oxu, tar!
Səttar Bəhlulzadə heyrətinə!
Oxu, tar!

Füzuli qüdrəti naminə!
Oxu, tar!
Əhməd Cavad, Almas İldırım,
Hüseyin Cavid, Mikayıł Müşfiq
əşqinə!
Oxu, tar!

Şəhid ruhları toxtasın deyə!
Oxu, tar!

Bütün aləmə "mən varam,
bizim imzamız imzalar içində
var", "bizim mədəniyyətimiz
köklüdür" deyə car çəkmək
istəyində olan səsimizin
gurluğu naminə!
... Və nə xoş ki, bu gün Səni
hər kəs sevir. Sənin qayğına
hər kəs qalır.